

# Azərbaycanın ÜTT-yə üzvlüyü: itkilərimiz və qazancımız

Vüqar Bayramov, İqtisadi və Sosial  
İnkişaf Mərkəzi, [www.cesd.az](http://www.cesd.az)

# Azərbaycanın ÜTT-yə üzvlüyü: itkilərimiz və qazancımız

# Azərbaycanın ÜTT-yə üzvlüyü

## (qısa xronologiya)

- 23 iyun 1997 - Üzvolma istəyi barədə ərizə təqdim olunub
- İyul 1997 – ÜTT Katibliyində Azərbaycan üzrə İşçi Qrupu yaradılıb
- 22 aprel 1999 – Xarici Ticarət Rejimi haqqında Memorandum
- 19 noyabr 1999 – Əlaqələndirmə Qrupu yaradılıb
- 7 mart 2002 – ABŞ Ticarət və İnkişaf Agentliyi (USAİD) ilə Texniki yardım layihəsi (TYL) üzrə Qrant Sazişi (I) imzalanıb
- 7 iyun 2002 - Azərbaycan üzrə İşçi Qrupunun I iclası keçirilib
- 22 avqust 2003 – ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya yaradılıb
- Oktyabr, 2003- İşçi Qrupları (9) yaradılıb
- İyun, 2005- Danışıqlar (sual-cavab)
- Sentyabr, 2005 - ABŞ Ticarət və İnkişaf Agentliyi (USAİD) ilə Texniki yardım layihəsi (TYL) üzrə Qrant Sazişi (II) imzalanıb

# Azərbaycanın ÜTT-yə üzvlüyü: prosesin sürəti qaneedicidirmi?

- ÜTT-yə üzvolma mürəkkəb prosedurları özündə birləşdirən hər bir ölkə üçün xarakterik xüsusiyyətlər kəsb edən məsələdir və onun müddəti ölkələr üzrə çox müxtəlif ola bilər (məsələn, Çin - 15 il, Qırğızıstan - 3 il)
- MDB ölkələrindən Qırğızıstan, Gürcüstan, Moldova, Ermənistan ÜTT üzvüdür, Rusiya, Ukrayna, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan üzvolma üzrə hazırlıq işləri gedir
- ÜTT son zamanlar qəbul olunan üzvlər üçün şərtləri sərtləşdirməkdə davam edir

# Azərbaycanın ÜTT-yə üzvlüyü: təsir amilləri

- danışıqlara başlayarkən start imkanlarının əlverişli olmaması
- hökumətin bəzi üzvlərinin ÜTT-yə üzvolma məsuliyyətinin düzgün dərk etməmələri (korporativ maraqlar, məmur sahibkarlığı, inhisarlaşma və s.)
- islahatlarda (struktur, iqtisadi, institusional, hüquqi və s.) ləngiməsi
- kadr çatışmazlığı (hüquq, iqtisadiyyat, diplomatiya, beynəlxalq biznes və s.)
- zəruri elmi-tədqiqatların demək olar aparılmaması
- statistik məlumat bazasının zəifliyi
- prosesə özəl sektorun və vətəndaş cəmiyyəti institutlarının demək olar cəlb edilməməsi

# Azərbaycanın ÜTT-yə üzvlüyü: prosesin müddətinin və sürətinin qiymətləndirilməsi

- ÜTT-yə daxil olaq yoxsa olmayaq?
- Nə itirib, nə qazanırıq?
- ÜTT-yə üzvolma iqtisadi yoxsa siyasi məsələdir?
- Liberallaşma yoxsa himayəçilik (proteksionizm)?
- Sahə yanaşması necə olmalıdır?
- ÜTT-yə hansı statusla üzv olmalı?
- ...?

# Azərbaycanın ÜTT-yə üzvlüyü: prosesin müddətinin və sürətinin qiymətləndirilməsi

ÜTT-yə üzvolma məqsəd deyil, vasitədir!

# Azərbaycanın ÜTT-yə üzvlüyü: qazanclarımız

- ÜTT institutları vasitəsilə geniş və zəngin informasiyaya çıxış əldə edilir, eyni zamanda bu institutların köməyi ilə ticarət mübahisələrinin ədalətli həllinə nail olunur;
- Sahibkarlar üçün ÜTT-yə üzv olan bütün dövlətlərin bazarına təminatlı çıxış imkanları yaranır
- Milli bazarda rəqabət artır
- İstehlakçılar daha ucuz və keyfiyyətli mal alırlar
- Mütərəqqi texnologiyaların, nou-hauların əldə edilməsi imkanları genişlənir
- Milli qanunvericiliyin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması və bu sferada proqressiv ölkələrin standartlarının tətbiqi vasitəsilə iqtisadi inkişaf və daxili bazar islahatları sürətləndirilir
- ÜTT чарчывясинде харыи-игтисади фяалийят сащясинде ишлямяк ццн йцксяк ихтисаслы кадрларын щазырланмасы имканлары йараныр

# Azərbaycanın ÜTT-yə üzvlüyü: qazanclarımız (davamı)

- İqtisadiyyatın idarə olunmasında, xüsusən də xarici iqtisadi fəaliyyətin tənzimlənməsində dövlətin rolu aşağı düşür, bu isə xarici ticarət və investisiya əməkdaşlığını stimullaşdırır
- Ölkəyə inam artır, onun investisiya və kredit riskliliyi azalır
- ÜTT üzvü olan bütün ölkələrin ərazisindən təminatlı tranzit hüququ əldə olunur
- Xarici ticarət prosedurlarının sadələşdirilməsi, idxal və ixrac əməliyyatlarının uçotu və hesabatı sisteminin şəffaflasdırılması, süni bürokratik əngəllərin aradan qaldırılması nəticəsində gizli ticarət dövriyyəsinin və korrupsiyanın həcmi azalır
- Çoxtərəfli ticarət danışıqlarında tam və bərabər hüquqlu üzv dövlət olaraq iştirak edir və dünya ticarət siyasətinə təsir imkanları qazanırıq

# Azərbaycanın ÜTT-yə üzvlüyü: itkilərimiz

- Ümumi adaptasiya tənəzzülü
- Dövlət büdcəsinə daxil olmaların azalması baş verə bilər
- Texnologiyaların idxalı üzrə patentlərdən istifadəyə görə komisyon haqların ödənişi sənayenin xərclərini artırır və onların qiymət rəqabətində udusunu azaldır
- Yerli istehsalın müdafiəsi imkanları azalır
- Tənzimlənən qiymətlərin dünya bazar səviyyəsinə çatdırılması istehlakçıların xərclərini artırır
- Hazır məhsulun idxalının üstün gəlirliyi baxımından idxalı əvəz edə biləcək sahələrə investisiya qoyuluşunun səmərəliliyi aşağı düşür və nəticədə milli iqtisadiyyata ümumi investisiya qoyuluşu azalır
- ...

# Miflər və Reallıqlar

- **Birinci mif.** DTT-yə üzvülük qlobal rəqabət nəticəsində daxili istehsalın sıradan çıxmasına və işsizlik səviyyəsinin artmasına səbəb olacaq.
- **Birinci reallıq.** Tarif dərəcələri ilə bağlı razılışmalar bu təşkilat ilə aparılan danışıqlar prosesində müəyyənləşdirildiyindən DTT-yə üzvlük hökumətin daxili bazarı qorumaq imkanlarının tamamilə sıradan çıxması demək olmayıcaq

# Miflər və Reallıqlar

- **İkinci mif.** DTT-yə üzvlük xaricdən ucuz kənd təsərrüfatı məhsullarının ölkəyə "ayaq açmasına" səbəb olacaq və daxili istehsal müəssisələri rəqabət apara bilməyəcək. Nəticədə Azərbaycanın aqrar sektoru çökəcək və ölkə idxal məhsullarından asılı vəziyyətə düşəcək.
- **İkinci reallıq.** DTT üzvlüyündən sonra dövlət aqrar sektora himayədarlıq siyasətini davam etdirə bilər və bu birbaşa təşkilat ilə aparılan danışıqlardan asılıdır.

# Miflər və Reallıqlar

- **Üçüncü mif.** Azərbaycanın bank sektorу, sigorta sənayesi, pensiya fondları xarici rəqabət ilə üz-üzə dayanmaqda acizdir. Azərbaycanın DTT-yə üzv olması ölkənin bank sektorunu iflic edəcək və xarici banklar əhalinin böyük qisminin depozitlərini toplayaraq onun xaricə ötürülməsinə nail olacaq.
- **Üçüncü reallıq.** DTT üzvlüyü xarici bank kapitallarının dərhal Azərbaycana daxil olmasına səbəb olmayacaq. Bu təşkilatın şərtlərinə görə, DTT üzvlüyündən sonra ölkəyə bank sektorunu inkişaf etdirmək üçün müəyyən vaxt verilir.

# Miflər və Reallıqlar

- **Dördüncü mif.** Tariflərin aşağı salınması birbaşa xarici investisiyaların azalması hesabına idxalın kəskin şəkildə artmasına səbəb olacaq.
- **Dördüncü reallıq.** DTT üzvlüyü birbaşa xarici investisiyaların həcminin artmasına və ixracyönümlü sənayenin imkanlarının genişlənməsinə səbəb olacaq.

# Miflər və Reallıqlar

- **Beşinci mif.** DTT üzvlüyü korrupsiya üçün imkanları məhdudlaşdırıldığından struktur islahatlarının əhəmiyyətini azaldır.
- **Beşinci reallıq.** DTT üzvlüyü Azərbaycan hökuməti ilə münaqışələrin həll edilməsində xarici istehsalçıları alətlərlə təmin edir. Əgər hökumət struktur islahatları aparmasa, Azərbaycan biznesi DTT üzvlüyündən əldə edilə biləcək qazanclardan məhrum ola bilər.

# Miflər və Reallıqlar

- **Altıncı mif.** Regional azad ticarət razılaşmaları DTT-yə nisbətən daha vacibdir. DTT üzvlüyü Azərbaycana xüsusi üstünlük'lər vəd etmir.
- **Altıncı reallıq.** DTT-yə üzvlük regional ticarət razılaşmalarında Azərbaycanı əlavə alətlərlə təmin edəcək və ölkənin regional səviyyədə mövqelərinin möhkəmlənməsinə səbəb olacaq.

# Miflər və Reallıqlar

- **Yeddinci mif.** Azərbaycanın coğrafi vəziyyəti və DTT-yə qoşulmaq Ermənistanla müharibə vəziyyətində olan ölkəmizin investisiya mühitinə heç bir halda müsbət təsir göstərməyəcək. Azərbaycana istehsalçılar deyil, tacirlər gələcək.
- **Yeddinci reallıq.** Korrupsiya səviyyəsi aşağı salınan, iqtisadi azadlıq indeksi yüksələn, iqtisadi liberallaşma həyata keçirilən və qanunların aliliyi təmin edilən ölkədə coğrafi amillər öz əhəmiyyətini itirir.

Diqqətinizə görə təşəkkür edirik

**İqtisadi və Sosial İnkişaf Mərkəzi,**  
[www.cesd.az](http://www.cesd.az)